



## [ilrin mhvin ynlmi vhabi dvltlrinin siyastlrinin Azrbaycanda tkarlanmas \(\(1-ci hiss](#)

?halisinin 85 faizinin ilrdn tkil olunduu bir lkd dvltin iliy qar siyasti ntic ver bilrmi

Arannews tru ngo a istinadn- Azrbaycan Respublikasnda i fallarnn zilmsinin davam olaraq Bak Ar Cinaytlr dair Mhkmsi Iknin i fallarndan 15 nfrini, o cmldn Mslman Birliyi .Hrkatnn rhbri hcctlislam Taleh Barzadni uzunmddtli hbs czasna mhkum etdi APA agentliyinin raportuna sasn hrkatn rhbri Hac Taheh Barzad v mavini Abbas Hseynov 20 il hbs czasna mhkum oldular ki, onun yeddi ilini qapal v zl raitd keirmlidirlr. Barsind qaldrlan cinayt iinin Nardaran hadissi il laqsi olmayan AXC partiyasnn sdr mavini Fuad

.Qhrmanl 10 il mhkum olundu

Qeyd edk ki, Hac Taleh Barzad v Mslman Birliyi Hrkatnn bir qrup fallar, hminin d bir ne Nardaran halisi 2015-ci il 26 noyabrda thiksizlik qvvlrinin Nardaranda rbin mnasibtil tkil ediln za mclisin hcumu zaman yaxalanmlar. Azrbaycan Respublikasnda bu fal i qrupuna

.qar mhkmd sbuta yetirilmyn silah damaq kimi sassz ittihamlar irli srldmr 2016-c il Azrbaycan Respublikasnda multikulturalizm ili elan olunandan etibarn lk halisinin 85 faizini tkil edn ilr qar azar-ziyylr v tzyiqlr artmdr. Amma eyni zamanda onlarla sionist mssissi bu lkd meydan sulayr v ial olunmu Flstindn sonra Azrbaycan zli n ikinci min-amalq yeri hesab edirlr. Azadlq qzetinin internet portalnn raportuna sasn hcctlislam T.Barzadnin hokum oxunmazdan vvl onun trfdarlarndan olan iki gnc gec ikn itmidi ki, onlardan Rvn Mmmeliyev adl biri 30 gn hbs mhkum olunmudu. Azrbaycan Respublikas Mslman Birliyi Hrkatnn rhbrrin v fallarna qar aylarla drnaq aras mhakimdn sonra veriln ar hkmlr on gn bundan qabaq oxunmal idi. Lakin blli olmayan sbblr zndn .yuband

Azrbaycan Respublikas fal ilrin qar ar hkmlrin verilmsi rann Qrbi Azrbaycan yaltinin icra bas Qurbanli Sadtin balq etdiyi heytinin Bakda Azrbaycan Respublikas prezidenti Iham liyevl grn, elc d xarici ilr nazirinin mavini Rhimpurun Xzr iclasnda itirak etmk n Bakya etdiyi sfr tsadf etmsi bel bir fikri gclndirir ki, hanssa Azrbaycan rsmilri, ilri rana bdbin

.elmk v Tehrann onlar mdafi etmmsi fikrini alamaq n bu metoddan istifad etmilr Hminin Azrbaycan Respublikas dvlti mam Xomeyni mscidinin kemi pinamaznn lkdn xmasna da qadaa qoymudur. "slam-azri" internet portalnn verdiyi mlumata sasn Blbl kndind yerln imam Xomeyni mscidinin kemi pinamaz Hac Mnsim Novruzovu Md getmk v Qumda tlb olunu grmk n sfr xmaq istdkd Azrbaycan Respublikas Astara gmrk idarsinin mmurlar onun Azrbaycan Respublikasndan xmaa icazsi olmadn bildirmilr. Gmrk mmurlar, gc strukturlarndan birinin Hac Mnsim Novruzovun lkdn xmamasna dair mr

.verdiyini bidirrk tfrratlar aqlamaqdan kinmilr

Qeyd edk ki, Iknin gmrk mmurlar tn ilin yaynda Mnsim Novruzovun Qum elmiyy hvzsind thsil alan olu Hac Nurulla Novruzzady d Azrbaycan Respublikasna giri icazsi vermmi v bildirmidilr ki, onun bu lky giriin qadaa qoyulmudur. Nurulla Novruzzadnin hyat yolda laqdar dairldn bunun sbbini soruduqda onlar da bu tlbnn giriin qadaa qoyulduunu tsdiq etmidilr. Onu da qeyd edk ki, Hac Mnsim Noruzzad "milli-mnvi dyrlrin din cmiyyeti"nn banisi v rlnrk 12 il hbs mhkum olan v hal-hazrda hbsd olan hac Abgl Sleymanovun .qaynatasdr

Eyni halda Azrbaycan Respublikas Dini Ir zr Dvlt Komitsinin (DDK)sdr mavini Gndz smaylov deyib ki, dini tlblrinin xaricd thsil almaa gndrilmsinin Qafqaz Mslmanlar darsinin (QM) srncamndadr v QM-nin qbul etdiyi qanuna sasn tn alt-yeddi il rzind din thsili almaq

.n xarici ezamiyytlr dayandrlmdr

Gndz smaylov "Modern.az" saytna deyib: "laqdar icra tkilat olan QM-nin mvafiq qanununa sasn tn alt-yeddi il rzind tlblrin xarici din mssislrind thsil alma ezamiyyti rsmn dayandrlmdr". O, lav etmidr: "Tlblrin din thsili almaq n xaric ezamiyyti QM-nin srncamna verils d hmin qanuna sasn DDK-dn v Thsil Nazirliyindn d icaz alnmaldr. Ibtt son illrd din thsili n xaric gndriln olmamdr. Lakin xsi kild bzi adamlarn din thsili almaq n xaric getm .”ehtimal vardr

Gndz smaylov xaricd din thsili almlara qar mnfi grn formalamas haqqnda demidir: "El deyildir ki, xaricd dini thsil alan btn adamlara zrrli xslr kimi baxlr, yaxud da onlar digr lkrlrin mnafeeyinin mdafiisi kimi qiymtlndiririk. Yox, xaricd thsil alanlarn arasnda da z vtnlrini v dvltini sevnlr vardr! Biz is dfirl demiiik ki, xaricd din thsili almaqdansa z lkmizin tlim .”sviyysini inkiaf etdirmliyik. DDK v QM bu sahd mkdalq edirlr

Qeyd edk ki, Azrbaycan Respublikas dvltinin ilr qar tbbslri Bhreynd, rbistanda, Nigeriyada v s. lkld ilrin zilmsi kimidir. Bu zilmrlrin ortaq chti bada AB v srail olmaqla bu id Qrb .dvltlrinin linin olmasdr. Bu mqalnин ikinci hisssind hmin mvzunu aradracaq